



Lələtəpə qələbəsi Böyük Zəfərin ilk müjdəsi idi



Apredən başlayan noyabr

"Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq götürüləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına götürüləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik".

Böli, 2020-ci ilin 10 dekabrında rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azadlıq meydanında Zəfər paradında bəyan etdiyi kimi, bu qələbə uğurlu başlanğıcı şanlı Aprel döyüşlərindən götürmüşdür. 2016-cı ilin aprelində Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyinin azadlığı ilə uğurlu təməli qoyulan qələbə yolumuz 2020-ci il noyabrın 8-də çalınan Şuşa Zəfəri ilə məntiqi zirvəyə yüksəlmişdir.

Bahar qururcu

2016-cı ilin Aprel zəfəri Azərbaycan xalqını illərdir susadığı qələbə xoşbəxtliyinə yetirdi.

2016-cı ilin aprelində onilliklərin həsrətindən sonra tarixi torpaqlarımıza yenidən sevinc gözyaşları içərisində qədəm basdıqımız və minilliklərin o üzündə belə xalqımızın qürurla anacağı müqəddəs zamana çevrildi.

2016-cı ilin aprelində qəhrəman Azərbaycan oğullarının canları, qanları ilə torpaqlarımızı azad etmələri sayəsində dədə-baba yurdlarımıza ilk qayıdış sevincini yaşadığımız.

2016-cı ilin aprelində igidlərimiz döyüş meydanında torpaqlarımıza soxulan haramzadə ermənilərə divan tutaraq qarşılarında diz çökdürdülər, üçrəngli ay-ulduzlu Azərbaycan bayrağını Lələtəpə yüksəkliyində dalğalandıraraq xalqımıza tezliklə işğal altında qalan digər torpaqlarımızın da azad olunacağına müjdəsini çatdırdılar.

Qəhrəman Azərbaycan oğulları 8 Noyabr Şuşa Zəfərinin başlanğıcı şanlı Aprel döyüşlərində qoydular.

Qələbəyə uzanan yol

Ötən 30 illik zaman kəsimində, aprel qələbəsinə və ondan sonrakı noyabr zəfərinə qədərki dövrdə Azərbaycan xalqı, dövləti çox uzun, çətin və məsuliyyətli bir yol qət etdi. Bu yolun başlanğıcında çox ağır-acılar yaşadığımız, torpaqlarımızın bir hissəsi işğal olundu, yüz minlərlə vətəndaşımız öz tarixi torpaqlarından didərgin salınaraq məcburi köçkün vəziyyətində yaşamağa məhkum oldular.

Muradına yetişən qəhrəman

Mənalı ömür yolu ilə tariximizin şanlı Aprel döyüşlərində iz qoymuş belə igidlərimizdən biri də Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdir. Xüsusi Təyinatlı Qüvvələrin zabiti polkovnik-leytenant Murad Mirzəyev həmin günlərdə keçirilən hərbi əməliyyatlarda qəhrəmanlıq nümayiş etdirmiş, komandiri olduğu hərbiçilərlə bərabər yüzlərlə erməniyə məhv olmuş və aprelin 3-də Törtərin Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Canlarını Vətən uğrunda qurban verib haqq dərgahına ucalan şəhidlərimiz xalqımızın ocağını alovlandıraraq, işığına işıq qatıblar. Öz cəsədləri ilə torpağımızın bağına azadlıq toxumları səpiblər.

"Vətən müharibəsi başlayan gündən çoxlu dua edirdim ki, torpaqlarımız işğaldan azad olunsun. Ona görə də müharibə zamanı işğaldan azad edilən hər qarış torpağımıza görə fəxarət hissi keçirirdim. Cəbhədə döyüşsənəm, evə qayıdacağımı gözlədiyim olmasa da, hiss edirdim ki, Muradın ruhu savaş meydanına çevrilən Vətən torpaqlarında, əsgər və zabitlərin yanında dolaşır", - deyərək şəhidin həyat yoldaşı köksünü ötürür.



Qələbəyə gedən yol

Aprel döyüşləri noticəsində Azərbaycan Ordusu Törtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Törtərin Qaxaxlar və Suqovuşan kəndləri istiqamətindəki yolları, Cəbrayıl Lələtəpə yüksəkliyini və Goranboyun Güllüstan kəndini düşməndən azad etdi.

Qərbi Azərbaycandan olan soydaşlarımız da əzəli torpaqlarına qayıdacaqlar

XX əsr bütövlükdə siyasi kataklizmlər, təlatümlər, müharibələr dövrü kimi yaddaşlarda qalmışdır. Bu əsr yüzillərlə ömür sürən imperiyaların çöküşü, illərlə davam edən dünya müharibələri, ictimai-siyasi formasiyaların sürətlə bir-birini əvəzləməsi, yeni siyasi idarəetmə formalarının yaranması ilə də tarix öz möhrünü vurmuşdur.

Xalqımız da bu dövrdə böyük tarixi faciələr yaşamışdır. Başımıza gələn bütün bəlalərin kökündə isə vaxtilə tarixi torpaqlarımızda yerləşdirdiyimiz ermənilər durur. Dünyanın müxtəlif yerlərindən bilərəkdən indiki Hayastan ərazisində və Qarabağda cəmləndirilən haylar dövlət qurmaq niyyəti ilə min illərdir tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı məkrli planlar həyata keçirirlər. Hayların məqsədləri soydaşlarımızı tamamilə qırıb-çatmaq, yaşadıqları ərazilərdə monoetnik erməni dövləti qurmaq idi. Haylar çirkin niyyətlərinə çatmaq üçün ilk növbədə azərbaycanlıları öz dədə-baba yurdlarından didərgin salmaq üçün qarşılarına məqsəd qoymuşdular.

Havanın qarlı və soyuq olması ekofəallların iradəsinə təsir edə bilməz



Dəyişməyən xislət

Terrorçuların, məscidlərdə donuz saxlayanların himayədarı kimi tanınan İran Azərbaycana patoloji kin və nifrət baslayır

Tarixinin ən qüdrətli Azərbaycanı bu gün dövrlətlər arasında dinc, konstruktiv münasibətlərin inkişafında maraqlı olan ölkə kimi tanınmaqdadır.

Dövlətimiz həmişə öz mövqeyi ilə əməkdaşlığın inkişafında, yeni münasibətlərin müəyyənləşməsinə maraqlı olduğunu nümayiş etdirir. Buna görə də ilk növbədə qonşuları ilə əməkdaşlığın dinc məcrada inkişaf etdirilməsinin tərəfdarı

olduğunu bəyan edir. Amma təəsüflər olsun ki, İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra qonşu İran İslam Respublikasının ölkəmizə qarşı münasibətinin əsl mahiyyəti üzə çıxıb.

Son bir neçə ayda baş verən hadisələr göstərir ki, İran islam dövləti olsa da, öz mənafehləri naminə münasibətlərin müəyyənləşməsinə maraqlı olduğunu nümayiş etdirir. Buna görə də ilk növbədə qonşuları ilə əməkdaşlığın dinc məcrada inkişaf etdirilməsinin tərəfdarı



Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414,

1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211, № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 10, maddələr 1090, 1092, № 12, maddələr 1305, 1337; 2022, № 1, maddələr 6, 7, 17, № 6, maddə 587, № 7, maddə 716, № 8, maddə 832; Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 644-VIQD, 650-VIQD, 654-VIQD və 659-VIQD nömrəli, 2 dekabr tarixli 670-VIQD nömrəli, 9 dekabr tarixli 677-VIQD nömrəli, 20 dekabr tarixli 705-VIQD nömrəli, 27 dekabr tarixli 763-VIQD nömrəli və 30 dekabr tarixli 780-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 102.1.38-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 102.1.39-cu maddə əlavə edilsin:

"102.1.39. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə";

1.2. 106.1.31-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 106.1.32-ci maddə əlavə edilsin:

"106.1.32. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə";

1.3. aşağıdakı məzmununda 164.1.8-1-ci maddə əlavə edilsin:

"164.1.8-1. media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə";

1.4. 218-1.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 218-1.1.7-ci maddə əlavə edilsin:

"218-1.1.7. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə";

Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2023-cü il

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında"

Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 838-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cü maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 838-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alır**:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.39-cu, 106.1.32-ci və 218-1.1.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 102.1.39-cu, 106.1.32-ci və 218-1.1.7-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 838-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə

minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə

560, № 11, maddə 1356, № 12 (I kitab), maddə 1504; 2021, № 1, maddə 35, № 3, maddə 220, № 4, maddə 323, № 6 (I kitab), maddə 585, № 12, maddələr 1398, 1425; 2022, № 1, maddə 22, № 12, maddə 1456; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 fevral tarixli 2027 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bəndə "102.1.37-ci," sözlərindən sonra "102.1.39-cu," sözləri, "106.1.31-ci," sözlərindən sonra "106.1.32-ci," sözləri və "218-1.1.3-cü" sözlərindən sonra ", 218-1.1.7-ci" sözləri əlavə edilsin;

3.2. 1.12-1-ci bəndə "İcbari" sözlərindən sonra "Tibbi" sözü əlavə edilsin;

3.3. 1.50-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmununda 1.51-ci bənd əlavə edilsin:

"1.51. həmin Məcəllənin 102.1.39-cu, 106.1.32-ci və 218-1.1.7-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nəzərdə tutulur.".

4. Bu Fərman 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2023-cü il

Əhməd İSMAYILOV: "Cənab Prezidentin bu addımı medianın inkişafına dəyərli töhfədir"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Beləliklə, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətində azad olunur.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov

APA-ya bildirib ki, bu qərar cənab İlham Əliyevin ölkə mediasına göstərdiyi diqqətin bariz nümunəsidir.

"İlk növbədə qeyd etməliyəm ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət büdcəsindən, o cümlədən digər mənbələrdən maliyyələşdirilməsinin azaldılması və müstəqil fəaliyyətlərinin təmin edilməsi məqsədilə reklam bazarının həcminin artırılması zəruridir. Dövlətin medianın inkişafına dəstək strategiyasından bu sahə ilə bağlı ayrı-ayrı vaxtlarda ƏDV-dən



azad etmə təcrübəsi olmuşdur və bu, medianın iqtisadi vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir", - deyir Əhməd İsmayılov bildirib.

İcraçı direktor vurğulayıb ki, Azərbaycan mediasının iqtisadi dayanıqlılığını gücləndirməsi, müstəqil, güclü, fəaliyyəti

yətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı dövlət siyasətinin prioritetini təşkil edir.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq etməsi medianın iqtisadi vəziyyətinin gücləndirilməsinə dəyərli töhfədir. Ölkəmizin mediaictimaiyyəti adından diqqət və qayğısına görə dövlət başçısına dərin minnətdarlığımızı bildiririk", - deyir Əhməd İsmayılov vurğulayıb.

"Ordumuzun son əməliyyatlarda qazandığı uğurlar Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib"

Aprel 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.



Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə bündən bündən müdafiə naziri heç kəsin icra olunan lokal əməliyyatların ordumuzun yüksək döyüş əzminin növbəti göstəricisi olduğunu qeyd edib.

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edən bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edən müdafiə naziri heç kəsin bizimlə təhdid dilində danışma bilməyəcəyini vurğulayaraq terrorizmi və işğalçı siyasəti dəstəkləyən bəzi ölkələrin hərbiçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbul edilməz və cəfəngiyyat olduğunu bildirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdıran nazir həyata keçirilən son əməliyyatların planlaşdırılmasına və icrasına cəlb olunan şəxsi heyətə, xüsusilə birliklərin komanda heyətinə göstərdikləri peşəkərlığa görə Ali Baş Komandan adından təşəkkür

edib, onların fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirdi. Qısa müddət ərzində icra olunan lokal əməliyyatların ordumuzun yüksək döyüş əzminin növbəti göstəricisi olduğunu qeyd edib.

Azərbaycan Ermənistan şərhi dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövqeyi xüsusi qeyd edib.

Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silah birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində gələcəkdə bu kimi addımların atılmasına imkan verilməməlidir.

General-polkovnik Z.Həsənov real döyüş şəraitinə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılmasının, həmçinin silahlanmada olan müasir silah və hərbi texnikanın effektiv tətbiqi üsullarının təkmilləşdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Müdafiə naziri təhlükəsizlik qaydalarına, eləcə də yanğın oleyhinə zəruri tədbirlərə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladı.

Nazir şəxsi heyətə diqqət və qayğının artırılması, onların tibbi təminatının mövsümün tələblərinə uyğun ciddi nəzarətdə saxlanılması, xüsusilə də xidmətə yeni gələn gənc əsgərlərin adaptasiya prosesinə həssaslıqla yanaşılması barədə komandir heyətinə tövsiyələrini qatdı.

Şəxsi heyətin xidməti-döyüş və sosial-məişət şəraitinin daim yaxşılaşdırılmasının hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətində, eləcə də döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında mühüm rol oynadığını qeyd edən nazir bu istiqamətdə görülən işlərin planlı şəkildə davam etdirilməsinə dair əlavə göstərişlər verdi.

Sonda general-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə, həmçinin yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizdə mühəndis təminatı tədbirlərinin daha keyfiyyətli yerinə yetirilməsi barədə konkret tapşırıqlar verdi.

İşğalçıya böyük dərs



O günlərdə ermənilər özlərini çox arxayın idilər. 1994-cü il mayın 12-də imzalanan atəşkəs haqqında sazişi pozmaqdan da çəkinmirdilər. Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə iriçaplı mərmilərlərdən istifadə etməklə atəşkəs rejimini mütəmadi olaraq pozurdular.

Hərbiçilərimiz, əsgərlərimiz şəhid oldu. Ermənistan silahlı qüvvələri yalnız Azərbaycan Ordusunun mövqelərini atəşə tutmurdular. İşğalçı dövlətin ordusundan bölmələri Azərbaycanın yaşayış məntəqələrində də amansızlıqla atəş yağdırırdılar. Nəticədə dinc sakinlərimiz həlak olurdular.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən isə atəşkəs rejimindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma, ən şiddətli döyüşlər başladı...

Müdafiə Nazirliyinin yaydığı məlumatda 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhəboyu Azərbaycan mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldığı bildirildi. Nəticədə 2 dinc sakin şəhid olmuş, 10 nəfər yaralanmışdı.

Tarixə Aprel döyüşləri adı ilə yazılan ölüm-dirim savaşı gərdirdi. Cəbhənin ən gərgin istiqamətində - Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində hərbi münasifəni alovlandırın Ermənistan silahlı bölmələrinə layiqli cavablar verildi. Düşməni qısa müddətdə ağır zərbələr endirildi.

1990-cı illərdə Azərbaycan 20 faiz ərazilərini öz hərbi gücü ilə deyil, hava-darlarının köməyiylə zəbt etmiş Ermənistan o günlərdə də boş xüyalər içərisində idi. İşğalçılar ağızsolus güclü ordularından danışdırdılar. Ancaq 2016-cı ilin aprelinde Azərbaycan Ordusunun bölmələri dörd gün ərzində Ermənistan xəyallarının boş olduğunu göstərdi.

Aprel döyüşləri başladı ilk gündən Azərbaycan Ordusu əsl peşəkərlik və igidlik nümunəsi göstərdi. Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi düşməni işğalından azad edildi. Füzuli istiqamətində Ermənistanın pilotsuz uçur aparatı vuruldu. Ancaq Ermənistan tərəfi hələ də iddia edirdi ki, Seysulan kəndi onların nəzarətindədir.

İşğal etdiyi mövqeləri itirdikdə Ermənistan daha da azğımlaşdı. Aprelin 4-ü Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun azad etdiyi mövqeləri yenidən ələ keçirmək üçün cəbhənin əsas Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində hücum keçirdilər. Bu dəfə hədəflərdə təkə Azərbaycan Ordusunun mövqeləri deyildi. Erməni silahlı qüvvələrinin intensiv surətdə təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tuturdular.

Növbəti gün - aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qarərgahına, eləcə də "Yerkəpən" erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə vuruldu. Düşməni tərəfi 7 nəfərin öldüyünü təsdiqlədi.

Həmin gün Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 tankı heyətə bərgə və hərbi əmlakla 5-dək təkərli texnikası sıradan çıxarıldı.

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində aprelin 5-də saat 12 radələrində tərəflərin razılığı ilə hərbi əməliyyatlar dayandırıldı. Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qarərgah rəisləri bu barədə razılığa gəldilər.

Aprel döyüşləri başladı ilk gündən Azərbaycan Ordusu əsl peşəkərlik və igidlik nümunəsi göstərdi. Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi düşməni işğalından azad edildi. Füzuli istiqamətində Ermənistanın pilotsuz uçur aparatı vuruldu. Ancaq Ermənistan tərəfi hələ də iddia edirdi ki, Seysulan kəndi onların nəzarətindədir.

İşğal etdiyi mövqeləri itirdikdə Ermənistan daha da azğımlaşdı. Aprelin 4-ü Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun azad etdiyi mövqeləri yenidən ələ keçirmək üçün cəbhənin əsas Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində hücum keçirdilər. Bu dəfə hədəflərdə təkə Azərbaycan Ordusunun mövqeləri deyildi. Erməni silahlı qüvvələrinin intensiv surətdə təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tuturdular.

Növbəti gün - aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qarərgahına, eləcə də "Yerkəpən" erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə vuruldu. Düşməni tərəfi 7 nəfərin öldüyünü təsdiqlədi.

Həmin gün Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 tankı heyətə bərgə və hərbi əmlakla 5-dək təkərli texnikası sıradan çıxarıldı.

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində aprelin 5-də saat 12 radələrində tərəflərin razılığı ilə hərbi əməliyyatlar dayandırıldı. Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qarərgah rəisləri bu barədə razılığa gəldilər.

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistanın Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərindən iri-

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Aprel döyüşləri düşməyə sonuncu xəbərdarlıq oldu



qamətində əks-hücuma keçmək üçün əsas oldu. Göstərdik ki, Qarabağ Azərbaycan xalqının və rəşadətli ordumuzun vəhdəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu baxımdan Aprel döyüşləri çox mühüm əməliyyat idi.

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin bir səhifəsi

Hərbi ekspert Ədalət Verdiyev qəzetimizə açıqlamasında qeyd edir ki, Aprel döyüşləri 22 illik fasilədən sonra Azərbaycan Ordusunun sürətli əks-hücumu ilə Ermənistan silahlı qüvvələrinin Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında darmadağın edilməsi ilə nəticələnən əməliyyat idi. Ordumuz döyüş zamanı işğal altındakı iki min hektardan çox torpağımıza nəzarəti bərpa etdi və bu əməliyyatlar zamanı azad olunan Talış kəndi ətrafındakı yüksəkliklər və Lələtəpə Azərbaycanın növbəti hərbi əməliyyatları üçün istifadə oluna biləcək mövqeyə çevrildi.

Aprel zəfərinin Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin bir səhifəsi olduğunu vurğulayan ekspert döyüşlər vasitəsilə işğal müddətində yaradılan "məğlubedilməz erməni ordusu", "qəhrəman erməni sərkədələri" miflərinin dağıdılmasının əsasını qoyduğunu deyir. "Bu döyüşlər məhz Azərbaycan xalqının ordu ilə birliyinin, bərabərliyinin təəcəssümü oldu. Aprel döyüşləri ilə düşməni bir daha əmin etdik ki, heç bir zaman işğal faktı ilə barışmayacağıq. Azərbaycan ərazi bütövlüyünü istənilən yolla bərpa etməyə hazırdır", - deyir Ə.Verdiyev əlavə edir.

Aprel döyüşlərinin Silahlı Qüvvələrimizin işğalçı üzərində hərbi qələbəsi olduğunu qeyd edən ekspert bu savaşa dövlətimizin, xalqımızın, ordumuzun gücünü, imkanlarını, potensialını nümayiş etdirdiyini deyir. Aprel hadisələri zamanı azad edilmiş ərazilər Vətən müharibəsində qələbənin əldə olunmasında mühüm əhəmiyyət daşıdı. 27 sentyabr 2020-ci ildə düşməni endirən əks-zərbələr məhz 2016-cı ildə azad edilmiş Talış və Lələtəpə yüksəkliklərində başladı. Azərbaycan Silahlı Qüvvələri Aprel döyüşlərində yeni növ müharibənin aparılmasının bir neçə elementini düşməni tərəfə tətbiq etdi. Ermənistan anlamağa başladı ki, növbəti müharibə onlar üçün hansı sürprizləri vəd etdi. Aprel qələbəsi sübut etdi ki, bizim əsgərimiz, ordumuz Ali Baş Komandanın rəhbərliyi altında vətən torpaqlarını istənilən yolla düşməni işğaldan xilas edəcək və bu, İkinci Qarabağ savaşı zamanı təsdiqini tapdı.

Apreldən qələbəyə

Beləliklə, Aprel döyüşləri ilə dövlətimiz, ordumuz hansı gücə qadir olduğunu göstərdi. Təsəffüf deyil ki, dörd il sonra 44 günlük Vətən müharibəsindəki şanlı zəfərimizin başlanğıcı məhz bu döyüşlər hesab olunur.

Dörd gün davam edən savaşa igid əsgər və zabitlərimiz öz şücaətini, müasir hərbi texnikadan istifadə bacarıqlarına malik olduqlarını, işğal altında olan bütün torpaqlarımızı düşməndən azad etmək üçün göz qırpmadan ölümlə belə gedə biləcəklərini sübut etmişdilər. Sadəcə Ali Baş Komandanın əmrini gözləyirdilər. Və bu tarixi gün isə 2020-ci il sentyabrın 27-də baş verdi. Ali Baş Komandan, mahir sərkərdə İlham Əliyevin əmri ilə başladılan, noyabrın 9-na qədər davam edən əks-hücüm əməliyyatlarında rəşadətli ordumuz düşməni qaçmağa məcbur etdi, torpaqlarımızı öz gücü hesabına geri qaytardı.

Əsmər QARDAŞANOVA,
"Azərbaycan"

Aprel döyüşlərindən başlayan zəfər estafeti

Azərbaycanın müasir dövlətçilik tarixi qürur doğuran, o cümlədən beynəlxalq miqyasda örnək göstərilən nailiyyətlərlə zəngindir. Bu uğurların cərgəsində öz müstəsna yeri olan torpaqlarımızın işğaldan azad edilməsi isə növbəti xalqımızın müasir yüksəlişinin, son bir neçə yüzillik tariximizin ən böyük hərbi-siyasi hadisəsidir. Bu hadisə möhtərəm Prezident İlham Əliyevin qətiyyətinin, dövlət olaraq Azərbaycanın gücünün, xalqımızın böyüklüyünün və həmrəyliyinin nümayişi oldu.

Torpaqlarımızın azad edilməsi birdən-birə baş vermədi, bu yolda bir sıra mərhələlərdən keçdik. Ulu Öndərin müəyyən etdiyi təməllər üzərində Prezident İlham Əliyevin həyata keçirdiyi yüksəliş siyasəti, ordumuzun qarşısında dayanan bütün vəzifələri layiqincə yerinə yetirməyə qadir olan bir hərbi gücə çevrilməsi, torpaqlarımızın işğaldan azad olunması istiqamətində düzgün tarixi qərarların seçilməsi nəticə etibarilə bizə 2020-ci ildə qürur duyduğumuz zəfəri bəxş etdi.

Eyni zamanda hələ Vətən müharibəsinə qədər cəbhə xəttində baş verən hadisələr də torpaqlarımızın azad edilməsində böyük rol oynadı, tarixi zəfərə gedən yolu daha da qısaltdı. Bunların arasında 2016-cı ilin şanlı Aprel döyüşlərinin müstəsna yeri var. 7 il əvvəl baş vermiş Aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, yüksək döyüş qabiliyyətinin, düşməni üzərindəki strateji üstünlüyünün təsdiqi oldu. Həmin döyüşlər eyni zamanda onu göstərdi ki, torpaqlarımız mütləq işğaldan azad ediləcək və həmin gün çox da uzaqda deyil.

2016-cı il aprelin əvvəllərində Ermənistanın törətdiyi hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar müxtəlif istiqamətlərdə torpaqlarımızın bir qisminin işğaldan azad edilməsi ilə nəticələndi. Tərtər istiqamətində strateji mövqelər, Cəbrayıl rayonundakı Lələtəpə yüksəkliyi işğaldan azad edildi. 4 gün davam edən hərbi əməliyyatlar zamanı texnika və canlı qüvvə baxımından ciddi tələflər verərək geri çəkilməyə məcbur edilən erməni hərbi birləşmələri atəşkəs dövründə ilk dəfə olaraq Azərbaycan Ordusunun gücünü real şəkildə hiss etdilər. Nə qədər dezinformasiya yaysalar da, çox şeyi gizlətsələr də, əl erməni mənbələrinin özləri tərəfindən Ermənistanın çoxlu sayda canlı qüvvə və hərbi texnika itirdiyi etiraf olundu.

Prezident İlham Əliyevin ordumuzun döyüş imkanlarının artırılması istiqamətində həyata keçirdiyi islahatlar Aprel döyüşlərində təsdiqini tapdı. Özü də beyan olunduğu kimi, bu savaşa ordumuzun arsenalında olan döyüş imkanlarının cüzi hissəsindən istifadə olundu. Bununla belə 4 günlük döyüşlər ordumuzun potensialının artırılması istiqamətində görülən işlərin əyani nümayişi oldu. Həmin vaxta qədər Ermənistan rəsmiləri öz orduqlarını barədə müxtəlif ifadələr uydurur, yenilməz olduqlarını iddia edirdilər. Hətta deyirdilər ki, onların səngərləri, "Ohanyan səddi" adlandırılan müdafiə mövqeləri keçilməzdir və s. Lakin ilk dəfə olaraq Aprel döyüşlərində Ermənistanın bütün miflərləri darmadağın edildi. Azərbaycan Ordusu sübut etdi ki, onun üçün keçilməz heç bir maneə, heç bir sədd yoxdur. Dörd günlük müharibədə böyük şücaət nümayiş etdirərək şəhid oldu. Şanlı Aprel zəfəri həm də Azərbaycan tarixində mühüm dönüş nöqtəsi oldu. Azərbaycan xalqı Aprel şəhidlərinin qəhrəmanlıqlarını heç vaxt unutma-



Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı

Qələbəyə gedən yol

Azərbaycanın hərbi tarixinin şanlı və qürurlu səhifələrindən biri

Zəfər yolumuzun başlanğıcı hesab edilən Aprel döyüşlərindən 7 il ötür. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan, Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında cəmi dörd gün davam edən savaşa şanlı ordumuz bir sıra strateji əhəmiyyətli yüksəklikləri düşməni tapdığından azad etməklə ehtiva zaman öz gücünü, qüdrətini nümayiş etdirdi. Hayastan isə, əslində, bu döyüşlərdə həqiqəti anlasa da, öz xislətindən əl çəkmədi.

Azərbaycan tarixinin dönüş nöqtəsi - şanlı Aprel zəfəri

Hər bir millətin tarixində onun birliyini, həmrəyliyini və döyüş əzmini daha da artıran hadisələr olduğunu qeyd edən Milli Məclisin deputatı Ceyhan Məmmədov deyir ki, Azərbaycan xalqının döyüş əzminin güclənməsində, düşməni qarşı mübarizədə həmrəylik nümayiş etdirməsində mühüm rol oynayan belə tarixi hadisələrdən biri də 2016-cı ilin şanlı Aprel döyüşləridir.

Aprel döyüşləri Azərbaycan tarixinin ən qürurlu səhifələrindən birini təşkil edir: "Bu döyüşlərdə Azərbaycan Ordusunun 90 igid oğlu düşmənlə mübarizədə böyük şücaət nümayiş etdirərək şəhid oldu. Şanlı Aprel zəfəri həm də Azərbaycan tarixində mühüm dönüş nöqtəsi oldu. Azərbaycan xalqı Aprel şəhidlərinin qəhrəmanlıqlarını heç vaxt unutma-

Beləliklə, dörd il sonra "dəmir yumruq"un dadını daddı.

Aprel döyüşləri nəticəsində Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Tərtər-Qazaxlar və Suqovuşan kəndləri istiqamətindəki yolları, Cəbrayıl Lələtəpə yüksəkliyini və Goranboyun Güllüstan kəndini düşməndən azad etdi.

yacaq, hər zaman onları ehtiramla və qürurla yad edəcək".

Deputat vurğulayır ki, Aprel döyüşləri həm də uzun illər ötməsinə baxmayaraq, xalqımızın torpaq itkisi ilə heç zaman barışmayacağı, mübarizlik ruhunun ölməyəcəyini, döyüş hər zaman hazır olduğunu göstərdi. Azərbaycan Ordusunun dünyanın güclü, müasir texnika və hərbi surətlə təchiz edilmiş ordularından biri olduğunu bir daha sübut etdi. Aprel zəfərindən sonra işğaldan azad olunmuş ərazilərdə, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərçanlı kəndində qısa zamanda yüksək təmir və bərpa işləri aparıldı, yeni qəsəbə salındı, Şuşa məscidinin bənzeri olan məscid, məktəb, bağça, tibb müəssisəsi inşa olundu. Ata-babalar yurdlarından didərgin salınan insanlar tezliklə öz yurdlarına geri döndülər. Qısa müddətdə həmin bölgədə həyat öz axarına düşdü.

"Müharibə bitsə də, Azərbaycan düşmənlə bütün sahələrdə, o cümlədən informasiya cəbhəsində ciddi mübarizə aparır. Bu mübarizənin önündə Prezident İlham Əliyev gedir. Bu yolda hər birimiz fəal olmalı, ölkə başçımızın ətrafında sıx birləşməli, birlik və həmrəyliyimizi qoruyalıq", - deyir deputat bildirir.

"Ermənilər nə qədər çalışsa da, xalqımızın birliyini və həmrəyliyini poza bilməyəcəkdir" vurğulayan

Aprel döyüşləri düşməyə sonuncu xəbərdarlıq oldu



Lələtəpə, Günnüt, Şuşa...

2020-ci il oktyabrın sonlarında, Vətən müharibəsinin davam etdiyi günlərdə Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibəsi zamanı jurnalistin Birinci Qarabağ müharibəsi ilə bağlı sualını cavablandıraraq Prezident İlham Əliyev demişdi: "Biz müharibədə məğlub olmamışıq. Biz döyüşü uduzmuşduq". Dövlət başçısının müdrikəsinə söylədiyi bu lakonik fikir özündə böyük tarixi həqiqətləri əks etdirirdi və hələ Vətən müharibəsinə qədər Azərbaycan praktik şəkildə sübut etmişdi ki, hərbi əməliyyatlar yenidən başlasa, işğalçı Ermənistan dövləti meydanında darmadağın ediləcək. Bu möhtəşəm sübutlardan biri tarixi Aprel döyüşləri idi.



Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilirik və icra edirik, böyük məharət və peşəkərliliklə.

Qürur hissi ilə qeyd etməliyik ki, ordumuzun bu qələbələri bizi ərazi bütövlüyü müzün bərpasına aparacaq. Belə bir həqiqət də təsdiqini tapdı ki, xalqımız torpaqlarımız uğrunda savaşa hazırdır. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri isə xalqımızın səfərbərliliyinin, özünün, xüsusən gənclərimizin milli vətənpərvərliyinin təəcəssümü oldu.

Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatdan sonra başlanan Vətən müharibəsi ordumuzun Lələtəpə və Günnüt-dəki qələbələrini davamı oldu. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri həmin döyüşlərdə yazdıqları qəhrəmanlıq salnaməsini 44 gün davam edən Vətən müharibəsində daha da zənginləşdirdilər. Şəhər və kəndlərimizin işğaldan azad olunması bu savaşın şərəfli səhifəsinə çevrildi. Şuşanın azad edilməsi isə ordumuzun 44 günlük savaşdakı ən möhtəşəm qələbəsi oldu.

Beləliklə, Lələtəpə və Günnüt-dən başlanan Zəfər yürüşü Şuşanın azad edilməsi ilə öz möhtəşəmliyinin zirvəsinə çatdı. İndi bütün azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı qürurla dalğalanır. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bəyan etdiyi kimi, hər kəsə, bütün dünyaya sübut etdik ki, böyük xalq və ərazi bütövlüyünü öz gücümüzə bərpə edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik.

Cəbi QULİYEV,
Milli Məclis deputatı

Lələtəpə qələbəsi Böyük Zəfərin ilk müjdəsi idi

Əvvəli 1-ci səh.

Müstəqilliyimizi itirmək kimi dəhşətli bir aqibətə üz-üzə qaldıq, bəhrənə yaşadıq, siyasi, iqtisadi, sosial çətinliklərlə qarşılaşdıq. Lakin xalqımız taleyinin həll edildiyi həmin çətin məqamlarda verdiyi düzgün qərar sayəsində - böyük siyasi xadim Heydər Əliyevi hakimiyyətə gətirməsi ilə yuvarılandığı uçurumdan qurtuluş yoluna çıxmağa müvəffəq oldu. Ulu Öndər Heydər Əliyevin şəxsi səyləri, apardığı mükəmməl daxili və xarici siyasət nəticəsində Azərbaycan müstəqil dövlət olaraq getdikcə hərtərəfli inkişaf etməyə, dünya səviyyəsində tanınan ölkəyə çevrilməyə başladı. Təbii ki, Ümmümilli Liderin gündəliyində duran ədalət vəziyyəti torpaqlarımızın işğaldan azad edilməsi idi və görkəmli dövlət xadimi bu istiqamətdə həm daxilə, həm də beynəlxalq arenada mühüm işlər gördü. Vurğulayaq ki, 1994-cü ildə Heydər Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusu uğurlu Horadiz əməliyyatı aparmış və həmin zaman azad edilən torpaqlarımıza doğma sakinlərinin qayıdışı həyata keçirilmişdi. Həmin il Heydər Əliyev Hayastana atəşkəslə bağlı razılıq əldə edərək, həm ümumilikdə ölkəmizin inkişafı, həm də hərbi gücümüzün artması üçün mühüm işlər gerçəkləşdirməyə başladı.

Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı böyük inkişaf mərhələsinə yüksəldən Prezident İlham Əliyev də həyata keçirdiyi siyasətin prioriteti müasir ordu quruculuğu idi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev hər ödə il Azərbaycan Ordusunun arsenalını ən modern silah və digər hərbi texnika ilə daha da zənginləşdirdi. Qarabağ münasqəsi ilə bağlı sülh danışıqlarının məkrli xarici qüvvələrin xüsusi səyləri ilə uzadılması zaman ötdükə münasqənin gic yolu ilə həllindən başqa çıxış yolunun olmamasını zəruri edirdi. Hayastanın ölkəyə qarşı təxribatları isə bu ehtimalı daha da qüvvələndirirdi.

Haylara Aprel dərəsi

Hayastanın 2016-cı ilin yazındakı növbəti təxribatları isə ona baha başa gəldi. 2016-cı il aprelin 2-də düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə Füzuli, Cəbrayıl və Törtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox

hissəsini azad etdi. Törtər-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. Həmin minlərlə hektar ərazi ordumuzun tam nəzarətinə keçdi. Ordumuzun güclü zərbələri nəticəsində düşmən 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnika məhv edildi, 320 hərbiçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı.

Dördgünlük Aprel döyüşləri zamanı düşmən Azərbaycan Ordusunun gücünü döyüş meydanında əyani şəkildə daddı və tezliklə daha böyük zərbə alacağını, küllünün göyə sovrulacağını anladı. Hələ Aprel döyüşləri zamanı Hayastan ordusu Azərbaycan Ordusunun qarşısında duruş getirə bilməyəcəyinin real vahiməsini yaşadı, onsuz da qorxaq olan canına üşütmə düşdü.

Aprel zəfəri Hayastanı təşvişə saldı, düşməne tezliklə məğlubiyyət bəhrənində çapalayacağına inanırdı. 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılan uğurlu əməliyyat nəticəsində Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt olunmuş 11 min hektar torpağın azad edilməsi isə Böyük Zəfərin ayaq səslərinin lap yaxından gəldiyinin göstəricisi idi.

2016-cı ilin Aprel döyüşlərində də, 2018-ci ilin Günnüt əməliyyatı zamanı da xalqımızın bütün üzvləri dilindən, dinindən, millətindən asılı olmayaraq Ali Baş Komandanın ətrafında sıx birləşərək milli homrəylik sərgilədilər. Torpaqlarımızın işğaldan azad olunması üçün yeniyyətmələrimizdən tutmuş ahillərimizə qədər hər kəs silahla sərilməyə hazır olduğunu və Ali Baş Komandanın "İrəli" əmrinə müntəzir dayandığını bildirdi.

Bütün bunlar Aprel zəfərinin xalqımızın qəlbində alovlandırdığı qələbə atəşinin qüvvələndirici idi və çox qısa zamanda sonra parlaq Şuşa zəfərinə çevrildi.

Aprel qələbəsi illərdir Hayastanın öz ordusu haqqında uydurduğu "məğlubiyyət"lik mifini tar-mar etdi, qaranlıq gələcəyi düşünməyə vadar etdi.

2017-ci il martın 31-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbiçimizlə görüşü zamanı da vurğuladı ki, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir: "Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğala barışmaya-

caq, öz ərazi bütövlüyünü nöyin bahasına olursa-olsun bərpə edəcəkdir.

Lələtəpə yüksəkliyindən Şuşa zirvəsinə

Aprel zəfərindən bir il sonra - 2017-ci il iyulun 14-də Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinə səfər edərkən öz yurd-yuvalarına qayıdan xoşbəxt sakinlərlə görüşən dövlət başçısı İlham Əliyev xalqımızın ürəyində qələbə atəşi alovlandıran, düşmənlərimizi isə tərş şillə kimi tutan bu bəyanatı verdi: "Bu gün Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək, bizim bayrağımız Şuşada dalğalanacaq".

Yağı tapdağından azad edilmiş Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bən-zəri olan məscid tikilmişdi. Bu müqəddəs ocağın inşası ilə Hayastana və ona hərdarlıq edən qüvvələrə həm də rəmzi mesaj verilmişdi ki, gün gələcək, Şuşadakı məscid də bərpə ediləcək və oradan ucalan azad səs xalqımızın ruhuna mənəvi rahatlıq şölələri saçacaq.

2020-ci ildə o böyük gün oldu. Azərbaycan Silahlı Qüvvələri 2016-cı ildə keçdiyi 4 günlük dərşin üzərindən 4 il keçdikdən sonra, cəmi 44 gün ərzində Hayastanı torpaqlarımızdan bərdəfəlik qovaraq, düşmən ordusunu məhvə məhkum etdi.

Bu 44 günün hər birində şücaətli əsgərlərimiz şanlı tarix yazdılar. Canlarını Vətənə sipər edən qəhrəmanlarımız qarış-qarış irəlilədilər, yurdumuzu kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad etdilər, bayrağımızı zirvələrdə dalğalandırdılar, bu 44 günün hər birində ön cəbhədən xalqımıza qələbə müjdəsi ərmağan etdilər.

Bu qələbə ürəklerimizdəki bir qərinəlik yurd həsrətini dindirdi, yüz minlərlə məcburi köçkünü vətəndə qəribçilikdən qurtardı.

Bu zəfər torpaqlarımızın azadlığı uğrunda sinəsini düşmən gülləsinə sipər edən qəhrəman şəhidlərimizin də ruhunu sad etdi.

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində 2016-cı ildə Aprel döyüşləri ilə təməli qoyulan şanlı zəfər bizi qalib, başıca xalq etdi.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz!

◆ Milli Qəhrəmanlarımız

Jurnalist-döyüşçü

Birinci Qarabağ savaşının iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Kazımağa Kərimov BDU-nun Jurnalistika fakültəsində oxuduğumuz illərdən tanıyırdım. Yataqxanada otaq qonşusu idik. Dərslərini yaxşı oxumaqla yanaşı, fakültənin və universitetin mədəni-kültüvi tədbirlərində də fəal iştirak edirdi. Yataqxana şurasının üzvü kimi ilk növbədə rayondan, kənd həyatından ayrılaraq Bakıya təzə gələn, universitetə yeni qəbul olaraq yataqxanada yaşayan gənclərlə söhbətlər aparır, onları yataqxananın daxili nizam-intizam və birgə yaşayış qaydaları ilə tanış edirdi.



Sonralar Goranboy İkinci özünümüdafiə batalyonunun komandiri müavini təyin edilir. O, Erkoc, Qaraçinar, Meşəli və bir sıra başqa kəndlərdə keçirilən əməliyyatlarda rəşadətli vuruşur, döyüş meydanında erməni quldurlarına qan uddurur.

Goranboy rayonu Dəli-məmmədli şəhər sakini, Birinci Qarabağ döyüşlərinin könüllü iştirakçısı Elşən Əliyevin dediklərindən:

- Rayonumuz o zaman ermənilərin six yaşadığı müxtəlif ərazilərdən mütəmadi olaraq atəşə tutulurdu. Ermənilər qonşu Azərbaycan kəndlərini daim atəş altında saxlayırdı. Erməni silahlıları tez-tez tarlada, təsərrüfatda işləyən kənd camaatına qəfilən hücum edir, kimini qətlə yetirir, kiminin evinə, ot tayasına od vurur, mal-qarasını qabaqlarına qatıb aparırdılar...

O zaman Kazımağa Kərimov kimi vətənpərvər uğurları hesabına erməni silahlılarının hücum və qarət hallarının qarşısı mürəkkəblə alınırdı.

Adı Azərbaycanın hərbi tarixində əbədiyaşarlıq qazanan Vətənin igid oğlu, cəsur döyüşçü Kazımağa Kərimovun son döyüşü Meşəli kəndi ərazisində olub. Komandanlığın tapşırığına görə, əməliyyat bir saata başa çatmalı idi. Qəlb

Vətənin ərazi bütövlüyünün bərpası, erməni silahlılarının arı-arası kəsilməyən hücumlarının qarşısını ləyaqətlə almaq üçün döyünən komandir müavini sevimli əsgərlərinə son döyüş tapşırığını verir. Onlar bu ərazini erməni vandallarından azad etməli idilər... Elə bu vaxt six meşəlikdə üç istiqmətdən erməni silahlıları görünür. Şiddətli döyüş başlanır, güllə hər tərəfə yağış kimi səpələnir. Çox keçmədən erməni quldurları tərkisiləl olunur. Bu gərgin döyüşdə Kazımağa ayağından ağır yaralanır. Yoldaşları vaxt itirmədən onu Bakıya çatdırırsalar da, çox qan itirdiyindən Kazımağanı ölümün pəncəsindən xilas etmək mümkün olmur. 1992-ci il iyunun 15-də dünyasını dəyişir.

O, ailə üzvləri və yaxınlarının, habelə ictimaiyyətin və döyüşçü yoldaşlarının iştirakı ilə Bakıda Şəhidlər xiyabanında dəfn edilir.

Nə xoş ki Kazımağa Kərimovun hər qarışında ayaq izləri qalmış Qubadlı 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, sərkərdəlik məharəti və şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində erməni işğal

ından azad olunmuşdur. Vaxtilə xeyallarında yaşadıq, arzusunda olduğumuz bu realıqdan Kazımağanın ruhu şadır.


Qürurlu haldır ki, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Kazımağa Möhsün oğlu Kərimov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci-vitse prezident Mehriban xanım Əliyeva tərəfindən Vətən müharibəsi şəhidləri, əlilləri, qaziləri və iştirakçıları kimi, Birinci Qarabağ savaşını iştirakçılarına, əlillərə və onların ailə üzvlərinə lazımı diqqət və qayğı göstərilir, onların dövlət səviyyəsində adları əbədiləşdirilir. Onun da adı Bakı şəhərinin mərkəzi küçələrindən birinə verilmişdir. Eyni zamanda doğulub boya-başa çatdığı doğma Qubadlıın Balasoltanlı kənd tam orta məktəbi və Goranboyun Qızılhacılı kənd mədəniyyət evi Azərbaycanın Milli Qəhrəmanı Kazımağa Kərimovun adı daşılır. Goranboy şəhərində büstü qoyulmuşdur. Xatirəsi daim ehtiramla yad edilir.

Rəhman SALMANLI,
"Azərbaycan"

Ürəyi yaşından böyük igid

Əbdülməcid uşaqlıqdan milli ruha sahib idi. Qoçaqlığı, iti zəkası ilə yanaşı, vətənpərvərliyi ilə də fərqlənirdi. Məktəbə getməyə başladığı ilk gündən evdən özü ilə stolüstü bayraq götürüb partasının üzünə qoymuşdu. Bayrağını, Vətəni uğrunda canından keçəcək, şəhid olacaq qədər sevirdi...



Son gəzinti, son şəkil

Əbdülməcid Axundov 1993-cü il oktyabrın 15-də Sumqayıt şəhərində Nadişah və Ceyran Axundovların sonbəyi olaraq dünyaya gəlib. Uşaqlıqdan Vətənə, torpağına bağlı ruhda böyüyüb. Yaşadığı parka gedəndə o, anası ilə Sumqayıt Şəhidlər xiyabanını ziyarət edər, qərənfil almağı da unutmazdı.

Əbdülməcidi bitirdikdən sonra yüksək balla Azərbaycan Texniki Universitetinin Energetika fakültəsinə qəbul olub. Amma onun əsas istəyi hərbi xidmətə gedib vətənə borcunu ödəmək idi. Buna görə də dördüncü kursu bitirən kimi diplomunu belə almadan əsgəri xidmətə yollandı.

O günləri xatırlayan şəhidimizin anası Ceyran Axundova deyir ki, əsgəriyə gedəndə günün əvvəlində səhərləyirdi ki, sanki qanad açıb uçaçaqdı: "Elə heç deyirdi ki, Allah ələsin cəbhə bölgəsinə düşüm, düşməndən intiqamımızı alım. Arzusuna çatdı. Həmin əfəsdə bütün günü Mübariz İbrahimovdan danışır. Mübarizə baxıb deyirdi ki, ana, gör ona necə xoşbəxt ölüm qismət olub. Mən də bu yolu gedəcəyəm. Bir də görəcəksən ki, mənə də bayrağa büküb götürürlər. İndi düşünürəm ki, bu sözlərlə sanki bizi şəhidliyinə hazırlayırdı".

Əbdülməcidi 2015-ci il iyulun 20-də hərbi xidmətə getməli idi. Bundan bir gün öncə anasının iş kollektivi ilə birgə gəzintiyə yollandı. Ceyran xanım deyir ki, demə, bu, bizim son gəzintimiz imiş: "Yay fəslə olmasına baxmayaraq, həmin gün hava soyudu, güclü yağış yağmağa başladı. Yun adyal götürüb ikimiz də ona büründük. Dedim bizim belə şəklimizi çəksinlər. Əbdülməcidi şəkə baxdı və dedi ki, bu şəkil telefonun ekranına qoy, mən əsgərlikdən qayıdana kimi dəyişmə. Son gəzintimiz, son şəklimiz o oldu. 7 il keçib. O şəkil bu gün də dəyişməmişəm".

Vətən borcu

Əbdülməcidi əsgəriyə yollandıqdan sonra 3 ay Gəncədə xidmət edib, daha sonra Tərtərə, ön cəbhəyə gedib. "Hərbi hissə düşmənlə üz-üzə idi. Əbdülməcidi zəng etdim, vəziyyəti soruşdum. Əhvalı elə yaxşı idi, arzularda bir addım da yaxınlaşmışdı", - deyərək anası bildirir.

Universitet diplomu Əbdülməcidi əsgərlikdə ikən, təsadüfən onun doğum günündə ailəsinə verilib. Anası danışır ki, tez oğluma zəng edərkən təbrik etdim, bu müddətə ona doğum günü hədiyyəsi etdim. Çox sevindi. Amma heyl ki, diplomundan istifadə etmək ona qismət olmadı".

Əsgərlikdə olduğu müddətdə burada da hamının hörmətini, etimadını qazanıb, xidmətdə seçilənlərdən biri olan Ə.Axundov 2016-cı ilin yanvar ayında çavuş rütbəsi alaraq manqa komandiri təyin edilib.

Aprel döyüşləri zamanı böyük şücaət göstərən Əbdülməcidi neçə-neçə düşməni məhv edib. Cəsur igid yaralı döyüş yoldaşlarına kömək edərkən düşməni gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucaldı.

Sonuncu dəfə övladı ilə 2016-cı il aprelin əvvəlində danışan Ceyran xanım daha sonra cəbhədə, Tərtər istiqamətində döyüşlərin getdiyini eşidir: "Həmin günlərdə əlaqə saxlamağa çalışsam da, alınmadı. Daha sonra qardaşı Elçin dostları ilə Tərtərə yollandı və orada Əbdülməcidi yoldaşlarını tapıb. Bildiriblər ki, Əbdülməcidi döyüşə gedəndə qol saatını, pullarını verib deyib ki, qardaşım gəlsə, bunları ona verin, bəlkə qayıtmadım..."

Şəhid anası söyləyir ki, bütün günü qulağımız, gözümlük televizorda, internetdə idi, amma ürəyimiz dammışdı ki, bir də övladımızın səsinə eşitməyəcəm: "Aprelin 8-i idi. Qohumlar, tanışlar hamı biza yığılmışdı. Sən demo, hər kəs oğlunu şəhid xəbəri ni eşidib məndən gizlədirmişlər. Birdən qapı açıldı, böyük oğlum içəri girdi. Rəngi elə boğulmuşdu ki, qapqara idi. Mən heç vaxt onu belə görməmişdim. Başa düşdüm..., huşumu itirdim".

"Mən sənəyləyəm, Ana Vətən!"

Şəhid anası deyir ki, üzərindən 7 il keçsə də, elə bilirdim ki, oğlum hələ də hərbi xidmətdədir, nə vaxtsa gələcək. "Onun haqqında keçmişdə danışa bilmirdim. Məndən soruşanda neçə övladın var, deyirəm iki".

Oğlu şəhidlik zirvəsinə ucalandan sonra Ceyran xanımın üzünə ilk dəfə Zəfər xəbərini eşidəndən sonra təbessüm qonub: "Torpaqlarımızın azad olduğunu eşidəndə ürəyimdən bir ah çıxdım. Şəhidlərimizin qanı yerdə qalmamışdı. Axı bu günün təməli Aprel döyüşlərində qoyulmuşdu. Əbdülməcidi məzarı üstündə and içmişdim ki, oğur torpaqlarımız azad olunsun, bir də ağlamayacam".

Əbdülməcidi Axundov 2016-cı il aprelin 9-da dünyaya gəlmiş Sumqayıt şəhərinin Şəhidlər xiyabanında, elə vaxtilə öləndə qərənfillər üz tutduğu müqəddəs məkanda son mənzilə yola salındı. İndi Sumqayıtdakı bütün uşaqlar gənc şəhid Əbdülməcidi Axundovun məzarını gül-çiçəklə bəzəyirlər, illər əvvəl onun etdiyi kimi...

Göstərdiyi qəhrəmanlığa görə Əbdülməcidi Axundov Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif edilib. Onun adına "Gənc Mühəndis Əbdülməcidi Axundov" mükafatı təsis edilib, haqqında "Ölsəm... yaşat", "Mən sənəyləyəm, Ana Vətən" filmləri çəkilib.

Gənc Əbdülməcidi Axundovun şəhidlik zirvəsində bitən ömür yolu əbədiyyət üfufığında hər zaman parlaq və onun əziz xatirəsi daim uca tutulacaq.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Muradına yetişən qəhrəman

Haqq yolunda iki damla qan axıdanlara qədir-qiyətdə çatmaq olmaz. Deyirlər, şəhid haqqı o qədər dəyərlidir ki, onların hətta axırdə təyib-bərabəri tapılmaz. Azərbaycan da dünyanın elə digər yerlərindəndir ki, müqəddəs torpaqlarımız uğrunda canını qurban vermisi on minlərlə şəhidi var. O şəhidlər ki tarix yazmağı bacarmış, ən ali zirvəyə ucalmışlar...



Mənalı ömür yolu ilə tariximizin şanlı Aprel döyüşlərində iştirak etmiş belə igidlərimizdən biri də Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdir. Xüsusi Təyinatlı Qüvvələrin zabiti, polkovnik-leytenant Murad Mirzəyev həmin günlərdə keçirilən hərbi əməliyyatlarda qəhrəmanlıq nümayiş etdirmiş, komandiri olduğu hərbiçilərlə bərabər yüzlərlə erməniyə məhv etmiş və aprelin 3-də Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Zabit diplomunu Ümummilli Lider Heydər Əliyev təqdim etmişdi

Murad Telman oğlu Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alan Murad 1991-ci ildən Cəmişdi Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib. İlk hərbi təhsili Birinci Qarabağ müharibəsi dövrünə təsadüf etdiyindən döyüşlərə qatılmaq istəyib, lakin yaş az olduğuna görə müraciəti qəbul edilməyib. O, 1994-cü ildə Türkiyə Ali Hərbi Quru Qoşunları Məktəbinə qəbul olub, 1999-cu ildə həmin məktəbi bitirərək sırasına bitirib və 600 nəfərlik yerli və xarəbi hərbiçilərin arasında "Onur başkanı" təyinatı olub. Murad Mirzəyevə zabit diplomu və xatirə "Qılınc və məzun üzüyü" Ümummilli Lider Heydər Əliyev və Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl tərəfindən təqdim edilib. 1999-cu ildən etibarən isə o, bir neçə hərbi kursu uğurla başa vuraraq Türkiyə Silahlı Qüvvələrinin 4-cü motoatıcı briqadasında təqdim komandiri vəzifəsində xidmət edib.



Murad Mirzəyev 2005-2007-ci illərdə ABŞ-nin Virjiniya ştatında xüsusi təyinatlılar üçün nəzərdə tutulmuş, müasir hərbi sonetinin ən çətin təlimlərdən hesab edilən "Ranger" kurslarında iştirak edən yeganə azərbaycanlı olub. Prezident İlham Əliyevin sərəncamı ilə iki dəfə "Qüsursuz xidmətə görə", iki dəfə "Hərbi xidmətdə fərqlənməyə görə", üç dəfə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalı" olmaqla, ümumilikdə 7 medalla təltif edilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Son nəfəsinə qədər azad etdiyi mövqədən geri çəkilməyib

Canlarını Vətən uğrunda qurban verib haqq dərəcəsinə ucalan şəhidlərimiz xalqımızın ocağını alovlandırır, işığına işıq qatırlar. Öz cəsədləri ilə torpaqlarımızın azadlığına ədalətli tövsiyələr səpiblər. Şəhidimizin döyüş yoldaşlarının dediklərinə görə, Murad son nəfəsinə qədər azad etdiyi mövqədən geri çəkilməyib, yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməyib. Murad Mirzəyevin xanımı Fizzə Mirzəyeva da həyat yoldaşının qəhrə

manlığından, Vətəninə, torpağına, ailəsinə bağlılığından qürurla, fəxrle danışır. Deyir ki, Muradın yoxluğunda bütün təsəllilər sönük qalsa da, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması onun ürəyinə su səpib.

"Vətən müharibəsi başlayan gündən çoxlu dua edirdim ki, torpaqlarımız işğaldan azad olunsun. Ona görə də müharibə zamanı işğaldan azad edilən hər qarış torpağımıza görə fəxarət hissi keçirirdim. Cəbhədə döyüşsənəm, evə qayıdacağımı gözlədiyim olmasa da, hiss edirdim ki, Muradın ruhu savaş meydanına çevrilən Vətən torpaqlarında, əsgər və zabitlərin yanında dolaşır", - deyərək şəhidin həyat yoldaşı köksünü ötürür.

Şəhid əmanəti

Fizzə xanım Muradın Vətənə əmanət qoyub getdiyi övladlarından Nurlan və Dənizdən də söz açdı. Onların ataları ilə bağlı xatirələri, onu xoş xatırlamaları Fizzə xanım üçün dünyalara bərabərdir: "Murad şəhid olanda Nurlanın 7, Dənizin 5 yaşında olduğunu, onları son görüşə aparmadım, istəmədim ki, ata tabutu görsünlər. Uşaqlar idilər axı, atalarını sonuncu dəfə

İŞİMİZ, GÜZƏRANIMIZ

"Pakistan Observer": "Zəngəzur dəhlizi Avrasiyada regional qarşılıqlı əlaqələri gücləndirəcək"

"Zəngəzur dəhlizinin açılması Avrasiyada regional qarşılıqlı əlaqələrin möhkəmlənməsi üzrə söyləyə əlavə təkan verəcək". "Trend" xəbər verir ki, bu barədə "Pakistan Observer" qəzetində dərc olunmuş məqalədə deyilir.

"Zəngəzur dəhlizinin açılması Xəzər dənizinin nəqliyyat şəbəkəsini, o cümlədən "Şərqi-Qərbi" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərini daha da möhkəmləndirəcək. Dəhliz həmçinin Xəzər dənizindən Avropaya uzanan neft-qaz kəmərləri sisteminin inkişafına şərait yaradacaq və regionun tranzit potensialını daha da möhkəmləndirəcək. Bundan başqa, Zəngəzur dəhlizi "Şərqi-Qərbi" dəhlizinin ayrılması ilə Azərbaycan ərazisində Avrasiyanın nəqliyyat-logistika qovşağı qismində öz mövqeyini möhkəmləndirməsinə imkan verəcək", - müəllif qeyd edir.

Məqalədə Azərbaycanın müasir dövrəyi şəbəkəsinin əlavə olaraq modernləşdirildiyi və genişləndirilməkdə olduğu, Xəzər dənizindəki 15 milyon ton ötürücülük qabiliyyətinə malik ən iri ticarət limanının imkanlarının isə 25 milyon tonadək artırılacağı vurğulanır.

"Azərbaycan həmçinin Orta dəhlizdə unikal və vacib rol oynayır. Avrasiyanın geosiyasi landşaftı sürətlə dəyişməkdədir. Bu dəyişikliklərin fonunda Orta dəhlizin və Azərbaycanın rolu gün keçdikcə daha da artır. Orta dəhliz Çinin "Bir zolaq - bir yol" təşəbbüsünün reallaşdırılmasının vacib komponentinə çevrilməklə Avrasiya regionunun gələcək integrasiyası və rabitəliliyinə imkan yaradan faktor olub. Beləliklə, Avrasiyada daha çox qarşılıqlı əlaqələrin təmin edilməsinin sosial-iqtisadi, geosiyasi və geostrateji aspektlərində Azərbaycanın rolu birinci dərəcəlidir", - materialda deyilir.



Müəllif Azərbaycanın enerji resurslarının etibarlı tədarükçüsü kimi rolunun artmağa başladığını da vurğulayıb.

"Azərbaycan "Cənub qaz dəhlizi" ilə Türkiyə vasitəsilə bir sıra Avropa İttifaqı (Aİ) ölkələrinə qaz tədarük edir. Tezliklə Avropanın enerji təhlükəsizliyində Azərbaycan qaz tədarükçüsü, Türkiyənin isə etibarlı tranzit qovşağı kimi rolu daha da artacaq. Azərbaycanla Aİ arasında xüsusi enerji energetika sahəsində əməkdaşlıq strateji karakter daşıyır. Son olaraq, Azərbaycan effektiv, etibarlı və mühüm enerji istehsalçısı və ixracatçısı olaraq Xəzər regionunun əsas ölkəsidir", - məqalədə qeyd olunur.

AMB düzgün yol seçib

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsini 8,75, faiz dərəcəsinin aşağı həddini 7, faiz dərəcəsinin yuxarı həddini isə 9,75 faizə qaldırmışdır. AMB bununla bağlı açıqlamasında bildirmişdir ki, qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilmişdir.

Uçot dərəcəsinin qaldırılması sadə dillə izah etsək, bu, ölkənin kommersiya banklarını pul kütləsi ilə təmin etmək məqsədilə atılan addımdır. Uçot dərəcəsi öz növbəsində ölkədəki cari iqtisadi vəziyyəti və inflyasiya səviyyəsinə nəzərə alınmaqla təyin edilir. Inflyasiya artanda uçot dərəcəsi qaldırılır, əksinə isə aşağı salınır. Başqa sözlə, uçot dərəcəsi mərkəzi bankların pul kütləsini tənzimləyən əsas alətlərdəndir. Yəni uçot dərəcəsinə baş verən istənilən dəyişiklik milli valyutanın məzənsinə, depozit və kredit faizlərinə, qiymətli kağızların gəlirliliyinə, səhmlərin dəyərinə təsirli qalmır. Qısası, uçot dərəcəsi bir ömür olaraq iqtisadiyyatda pulun dəyərini ifadə edir.

Bu gün dünya iqtisadiyyatına nəzər salanda görünən odur ki, inflyasiya tədricən azalır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında göstərilir ki, dünya ərzaq qiymətləri indeksində 2023-cü ilin fevralında 0,6 faiz azalma ilə 2022-ci ilin mart ayında çatdığı pik səviyyədən 18,7 faiz bəndi aşağı düşmüş, illik əsasda 8,1 faiz azalmışdır. Artıq 11 aydır ki,

ardıcıl olaraq dünyada ərzaq qiymətləri aşağı düşməkdə davam edir. AMB tərəfindən monetar şəraitin adekvat tənzimlənməsi də inflyasiyanın daxili tələb amillərini məhdudlandırır.

Cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir. Banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər səngisə də, yüksək olaraq qalmaqda cari ilin fevralında 15,7 faiz təşkil etmişdir. Odur ki, AMB inflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. 2023-cü ilin fevral ayında başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlamışlar. Mart ayında bankların manatla saxlamalı olduğu məcburi ehtiyatların məbləği yanvar ayı ilə müqayisədə 371 milyon manat (57 faiz) artmışdır. Sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün AMB İdarə Heyətinin qərarı



ilə birgünlük depozit daimi imkan alətləri üzrə kvota

27 fevral 2023-cü il tarixindən artırılmışdır. Eyni zamanda AMB tərəfindən 7 günlük REPO əməliyyatlarının keçirilməsinə başlanılmışdır. Qeyd olunan qərarlar monetar şərait vasitəsilə inflyasiyanın tələb amillərini tənzimlənməsinə imkan verir.

Mərkəzi Bankın həyata keçirdiyi əməliyyatların və əvvəlki qərarların nəticələri monitorinq edilərək yeni qərarların qəbulunda nəzərə alınacaq. Məcmu tələbin və istehlak aktivliyinin izafi genişlənməsinə məhdudlaşdırılma inflyasiya təzyiqlərini azaltmaq üçün MB sərməcinə daxil bütün alətlərdən və mexanizmlərdən adekvat istifadə ediləcək. Inflyasiyanı azalacaq və ya bağlı proqnozları özünü doğruldarsa, pul siyasətinin normalaşdırılması, daha sonra isə transmissiyanın zaman intervalı nəzərə

alınmaqla yumşaldılması imkanlarına baxılacaq.

Mütəxəssislər belə şərh edirlər ki, uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıraraq səviyyədə formalaşmasına təsir etmək və beləliklə də, manata olan inamın artmasına şərait yaratmaq məqsədini daşıyır. Bu xətt AMB-nin pul bazarında sterilizasiya əməliyyatlarının cəlb edilməsinə imkan yaradacaq. Ancaq bir məqam da var ki, uçot dərəcəsinin qaldırılması bankların faiz dərəcələrinin qalmasına da gətirib çıxarır. Bu səbəbdən AMB bankların faizləri qaldırmasına deyil, kredit stimulları siyasətini tənzimləməyə çalışır. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi-nin sədri Fikrət Yusifov hesab edir ki, bank sistemində aparılan bütün islahatlar ilk növbədə manatın əvvəlki nüfuzunun

borpa olunmasına hədəflənmişdir. Bu baxımdan uçot dərəcəsinin və faiz dərəcəsinin dəyişməsi barədəki son qərar xüsusi əhəmiyyət kəsb edir:

"Şübhəsiz ki, Mərkəzi Bankın bundan sonra da atacağı bütün addımlar manatın məzənsinə sabitliyinin təmin olunmasına və onun nüfuzunun artmasına yönəldəcək".

Milli Məclisin İqtisadi siyasət, sosial və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da manatın sabitliyinin qorunub saxlanmasının uçot dərəcəsinin asılı olduğunu bildirdi: "Bu qərar valyuta bazarına müəyyən qədər təsir edəcək, manatın məzənsinə müəyyən qədər qorunub saxlanılacaq". V.Əhmədovun fikrincə, yeni qərar həm də əhalinin əldə etdiyi vəsaitlərin banklara yönəldilməsinə xidmət edir: "Faktiki olaraq faiz dərəcələrinin artırılması ilə əmanətlərə qoyulan faiz dərəcələri də artacaq".

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

POS-terminalların sayı 25 faiz artıb

Bu ilin fevralında bankomatların sayı 2,7 faiz, POS-terminalların sayı 25 faiz artıb.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, banklar və "Azərpoçt" MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur.

Fevralın 28-nə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 490, şöbələrini sayı 94, ATM-lərin sayı 3003 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0,7 faiz və ya 170 nəfər artaraq 23 min 40 nəfər təşkil edib.



Özgəyə möhtac olmamaq üçün...

Qeyri-neft sənaye məhsulları istehsalının artması idxaldan asılılığı azaldır

Məlumdur ki, ölkələrin inkişaf səviyyəsi onların sənayesinin imkanları ilə ölçülür. Elə ona görədir ki, sənayesi xammal istehsalı və ixracı üzrində qurulan ölkələr inkişaf etmiş ölkələr sırasına daxil edilmir. Səhmi xammal ixracının dayanıqlı və sabit inkişafı təmin etmə bilməməsidir.

Qurtulmaq üzrə olduğumuz COVID-19 pandemiyası təkə insanları sağlamlıq deyil, ölkələrin iqtisadiyyatını da sınağa çəkdi. İqtisadiyyatı çoxşaxəli və sənayesi inkişaf etmiş ölkələr bu bəladan daha az ziyanla çıxıb bildilər. Bununla bir daha sübut olundu ki, iqtisadiyyatın çoxşaxəli inkişafı hər bir ölkə üçün vacib şərtir.

Azərbaycan məlum olduğu kimi, əsasən neft-qaz ölkəsidir və əsas gəliri də bu sahədənir. Amma prioritetimiz qeyri-neft-qaz sektorunu inkişaf etdir-



məkdir. Təsədüfi deyil ki, Prezident İlham Əliyev ölkənin hərtərəfli inkişafına nail olmaq üçün geniş iqtisadi islahatlar apararaq bərdə qərar verib. İcra edilən islahatlar sayəsində ölkədə qeyri-neft-qaz sənayesinin inkişafında xeyli uğurlar qazanılıb. Düzdür, hələlik bu

sahədən qazancımız neft-qaz gəlirləri ilə müqayisədə azdır. Lakin o da faktır ki, qeyri-neft məhsulları istehsalı və çeşidi ildən-ilə artmaqda davam edir.

Son dövrlərdə bu cür sənaye məhsulları ixracının kəmiyyəti artmaqla yanaşı, onların ixrac coğrafiyası da genişlənir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-fevral aylarında sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 6,8 faiz artmışdır. Həmin dövr sənayedə qeyri-dövlət sektorunun payı artaraq 87,3 faiz olmuşdur. Ümumi istehsalın 93,1 faizi sənaye məhsullarının istehsalı, 6,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına formalaşmışdır.

Hesabat dövründə emal sənayesində 2 milyard 729,9 milyon manatlıq məhsul istehsal olunmuş və ya sənaye xarakterli xidmətlər göstərilməmişdir. Emal sənayesində ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün məhsulların istehsalında 34,7, içki istehsalında 17,9, qida məhsullarının istehsalında isə 12,7 faiz artım müşahidə edilmişdir.

Cari ilin ilk iki ayı toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 96,2 milyon manat dəyərində məhsul istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 3,7 dəfə, toxuculuq sənayesində 25,6, geyim istehsalında isə 17,3 faiz artım müşahidə olunmuşdur.

Kimya sənayesi, ocaqçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahəsində hesabata dövründə 300 milyon manat dəyərində məhsul istehsal edilmişdir. Bu sahədə rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 61, plastmas çubuqlar, millər və profilin istehsalı 58,1, sört plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı isə 49,6 faiz artmışdır.

Yüksək artım qeydə alınan sənaye sahəsindən biri də tikinti materiallarının istehsalı sahəsidir. Cari ilin yanvar-fevral aylarında burada istehsalın ümumi dəyəri 134,6 milyon manat olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən sahə üzrə istehsal 35,1, o cümlədən əhəng istehsalı 2,7, tikinti gipsinin istehsalı 2,4 dəfə, sement klinklərinin istehsalı 32, beton istehsalı isə 11 faiz artmışdır.

Siyahını genişləndirmək, statistikanı artırmaq da olar. Amma elə qeyd etdiklərimiz də kifayətdir ki, ölkəmizdə qeyri-neft sənayesinin inkişaf mərhələsinə yetişməyə başlayıb. Ölkəmizdə qeyri-neft-qaz sənayesinin inkişaf etdirilməsində əsas məqsədlərdən biri daxili tələbatın ödənilməsidir. Bu sahədə müəyyən uğurların əldə olunduğu dənəlməzdir. Çünki əvvəllər həmin məhsulların çox hissəsini xarici bazardan idxal etmək məcburiyyətində idik. Hazırda bu növ məhsulların idxalı yerli istehsal hesabına kəskin şəkildə azalıb. İndi hədəfdə daha çox ixracata nail olmaqdır. Son dövrlər ixracatın statistikasına diqqət yetirdikdə görürük ki, tədricən bu hədəf də uzaqda deyil.

Rüstəm KAMAL,
"Azərbaycan"

"Dünya Bankı Orta dəhliz çərçivəsində Azərbaycana potensialının inkişafında yardım etməyi planlayır"

"Dünya Bankı Azərbaycanda reallaşdırılan layihələrə dəstək kontekstində həmçinin Çində Avropaya yük daşımalarını həyata keçirməyə imkan verən Orta dəhlizin inkişaf perspektivlərini nəzərdən keçirir". Bu barədə "Trend"ə bankın Azərbaycan üzrə regional meneceri Sara Maykl deyib.

"Ölkədə aktiv inkişaf gedir, bu səbəbdən əmin olmaq istəyirik ki, Dünya Bankının (DB) Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi proqramlar tələb olunan və aktual sferalara toxunur", - deyən DB nümayəndəsi bu cür sferalardan birinin Orta dəhlizin inkişafı olduğunu qeyd edib.

Onun sözlərinə görə, hazırda DB Azərbaycanla növbəti proqramlar tsikliini tamamlayıb və bununla əlaqədar olaraq ölkə hökuməti və Dünya Bankı yeni yardım sazişini müzakirə etməkdədir. Yeni saziş çox güman ki, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası ilə sıx bağlı olacaq.

Yeni proqramın həmçinin borpa olunan enerji sahəsi, o cümlədən "yaşıl enerji"yə keçidi əhatə edəcəyi gözlənilir. Bank nümayəndəsinin sözlərinə görə, DB yeni proqramlar tsiklinin Azərbaycanla insan potensialının inkişafına şərait yaradacağını, habelə təhsil, səhiyyə və sosial xidmət sahələrini əhatə edəcəyini hesab edir.

Sara Maykl DB-nin Azərbaycan hökumətinə aktual əməkdaşlıq istiqamətlərində texniki yardım göstərməyə davam edəcəyini əlavə edib.

Bakı Dövlət Sirkı DOST-la dostluq edir

Bakı Dövlət Sirkının truppası DOST İnküziv İnkışaf və Yaradıcılıq Mərkəzində xüsusi proqramla çıxış edib. Tədbir 1 Aprel-Ümumdünya Gülü Günü münasibətilə mərkəzin ənanəvi olaraq hər haftanın şənə günü həyata keçirdiyi "Kino həftəsi" layihəsi çərçivəsində baş tutub.

Qonaqlar səfər çərçivəsində sirk nömrələrini benefisiarlarımız üçün nümayiş etdiriblər. Çarlı Çaplin, kloun, jonqlyor, pəhləvan və illuzionistlərin çıxışları benefisiarların marağına səbəb olub. Tədbirə illiyyəti olan, valideynlərinin itirimi və ya valideyn himayəsindən məhrum 40-a yaxın uşaq və yeniyetmə cəlb edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılış olunan DOST İnküziv İnkışaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda kifayət qədər çoxşaxəli fəaliyyətə malik ilk, ən böyük inküziv mərkəzidir. Hazırda bu unikal məkannda 168 benefisiar 14 fəaliyyət istiqaməti üzrə təlimlərə cəlb olunub. Təlimlərə cəlb olunan həssas qruplara aid şəxslərin bacarıq və yaradıcılıq potensiallarının inkişaf etdirilməsi ilə yanaşı, fərdi inkişaf planları əsasında onlarla bağlı kompleks reabilitasiya işləri də aparılır.

"Fitch Ratings" Azərbaycanın reytingini təsdiqləyib

"Fitch Ratings" beynəlxalq reyting agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emittent defolt reytingini (EDR) "BB+" səviyyəsində təsdiqləyib.

"Reyting Azərbaycanın çox güclü daxili bələnsi, analoqlar qrupunda ən aşağı dövlət borcu, habelə suveren rifah fondunun aktivləri hesabına maliyyələşdirilmə çəvikliyi ilə dəstəklənir", - agentliyin məlumatında deyilir.

"Fitch" qeyd edib ki, müsbət proqnoz enerji daşıyıcılarının yüksək qiymətləri ilə əlaqədar xarici və fiskal rezervlərin güclənməsini, həmçinin xərclərin daha çox məhdudlaşmasını əks etdirir ki, bunlar da daha sonra borpa olunmuş büdcə qaydasının tətbiqi ilə möhkəmlənəcək.

Bundan başqa, "Fitch" Azərbaycanın suveren kreditörünün xalis mövqeyinin 2023-2024-cü illərdə 10,9 faiz artaraq ÜDM-nin 68,7 faizini təşkil edəcəyi-

ni proqnozlaşdırır ki, bu da analoqların reyting qrupunda ən yüksək göstəricidir.

Agentlik həmçinin Azərbaycanın bank sektorunun stabil səviyyədə yaxşılaşdığını qeyd edir.

"2022-ci ilin sonunda vaxtı keçmiş kreditlərin ömsalı 2,9 faiz azalıb (2020-ci ilin sonunda 6,1% olub), orta kapitalın rentabelləri 17,3 faiz təşkil edib, birinci səviyyəli kapitalın adekvatlığı ömsalı 15,2 faiz səviyyəsində olub, əmanətlər və depozitlər üzrə dollarlaşma səviyyəsi 2022-ci ildə 48 faizə qədər azalıb", - məlumatda deyilir.

Bundan başqa, "Fitch" analitiklərinin fikrincə, bank sektorunda tənzimləyici tərəfindən nəzarət yaxşılaşmaqdadır.

Qeyd edək ki, "Fitch Ratings Inc." dünyanın ən nüfuzlu reyting agentliklərindən biridir. Agentliyin məqsədi müştəriləri üçün qərar qəbulunun effektivliyini artırmaq və biznes risklərini azaltmaq məqsədilə biznes analitikasının təqdim olunmasından ibarətdir.



“Mən kökümə bu torpağa bağlıyam!”

Düz 28 il qarı düşmənin əsarətində qalan, ermənilərin vəhşiliyinə, zülmünə şahid olan, həyatımızda yeganə salamat qalan ağac sanki şair Rəsul Rzanın dili ilə deyir:

*Bələ məğrur dayanmağa haqlıyam,
Mən kökümə bu torpağa bağlıyam.*

Düşmən bilməlidir ki, bizim insanımız da, təbiətimiz də bu torpağa dərin köklərlə bağlıdır. Bu bağırırmağa kimsənin gücü yetməz.

Zəkura QULİYEVA,
"Azərbaycan"



Bəzi bölgələrdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Azərbaycanda aprelin 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin aralıq yağıntılı olacağı, bəzi yerlərdə intensivləşməyə gözlənilir. Gecə və səhər aralıq duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 7-9° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın aralıq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə aralıq duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 11-16° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.

Azercell abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 05.04.2023-cü il gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

22 siyasi birliyin mübarizəsi

Bolqarıstanda 2 ildə 5-ci parlament seçkiləri keçirilir

Bu gün Bolqarıstanda son iki ildə beşinci dəfə erkən parlament seçkiləri keçirilir. Səsvərmənin nəticələrinə görə, ölkədə 49-cu çağırış parlament seçiləcək.

2021-ci ilin aprelinde keçirilən parlament seçkilərindən bəri Bolqarıstan bitməyən siyasi böhranla üzləşib. Siyasətçilər hakim koalisiyanın yaranması ilə bağlı öz aralarında razılığa gələ bilməyiblər və artıq həmin ilin iyulunda, sonra noyabrında və keçən ilin oktyabrında təkrar seçkilər keçirilib.

Nazirlər Kabinetinin yeni tərkibinin razılaşdırılmasına üç dəfə cəhd edilib. Əvvəlcə Prezident Rumen Radev sağ mərkəzçi koalisiyanın - sabiq baş nazir Boyko Borisovun lideri olduğu "Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda" (GERB) partiyasının və Demokratik Qüvvələr Birliyinin (DQB) hökumətinin yaranmasına göstəriş verib. Sonra eyni cəhdi keçmiş baş nazir



Kiril Petkovun rəhbərlik etdiyi "Dəyişikliklər Davam Etdiririk" liberal partiyası da edib. Nəhayət, üçüncü dəfə mandat Bolqarıstan Sosialist Partiyasına verilib.

Bu il yanvarın sonunda onların lideri Korneliya Ninova bildirib: "Biz hökumət qurmaq cəhdinə müstəsna məsuliyyətlə yanaşdıq və əlimizdən gələni edirik, lakin digər siyasi birliklərin dəstəyini almadıq. Bu səbəblə biz mandatı prezidentə qaytaracağıq". Bundan sonra R. Radev parlamenti yenidən buraxmağa, texniki hökuməti formalaşdırmağa və yeni seçki tarixini aprelin 2-nə təyin etməyə məcbur olub.

Əgər 2021-ci ilin aprelinde seçkilərin on azı 50 faizi mən-

ətmesini istəyirlər. Ona görə də daimi hökumət qurmaq üçün siyasətçilərə təzyiq çox güclü olacaq".

Bolqarıstanda 2 aprel seçkilərindən sonra Nazirlər Kabinetinin yaranması asan olmayacağına şübhə yoxdur. Müsahibəçilər yeni hökumətin necə formalaşacağı ilə bağlı fikir ayrılığına düşsələr də, bir məsələdə razılaşırlar - müharibə təhlükəsi, artan inflyasiya, sosial parçalanma, ardıcıl dəyişən hökumətlər və prezidentin artan nüfuzu şəraitində bolqarların təcili olaraq ev nizamına və enerjili, demokratik legitimli hökumətə ehtiyacı var.

Bolqarıstanın Mərkəzi Seçki Komissiyası (MSK) elan edib ki, aprelin 2-də keçiriləcək növbədənəknar parlament seçkilərində 22 siyasi birlik iştirak edir.

MSK-nin qərarı ilə 15 partiya və 7 koalisiya qeydiyyatdan keçib.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıları qurumlarına müraciət edə bilərsiniz:

| | |
|-------------------------|----------------------------------|
| "Azərpoçt" MMC | (012) 598-49-55, (051) 225-02-13 |
| "Azərmətbuatçıları" ASC | (012) 441-19-91, (050) 322-33-17 |
| "Qaya" firması | (012) 566-77-80, (050) 214-40-53 |
| "Region Press" MMC | (055) 316-79-01, (050) 316-79-01 |
| "Səma-M" MMC | (012) 594-09-59 |
| "Ziya" LTD | (012) 497-76-96, (050) 306-77-22 |
| "Pressinform" MMC | (012) 598-49-52, (070) 340-01-00 |
| "City press" MMC | (055) 819-09-26 |

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz,
(012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.



Layihə təkliflərinin verilməsi üçün müraciət: No. RFP/AZE/016/2023

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanı Nümayəndəliyi

► QAÇQINLARIN VƏ SİĞINACAQ AXTARAN ŞƏXSLƏRİN TƏLİMİNİ VƏ ÖZ DOLANIŞIĞINI TƏMİN ETMƏSİNƏ DƏSTƏK

fəaliyyətinin həyata keçirilməsi üçün layihə təkliflərini qəbul edir.

- Tender ölkədaxildir.
- Ətraflı məlumatı <http://www.azerweb.com> və ya <https://azerbaijan.un.org/en/225365-request-proposals> internet sahifəsindən əldə edə bilərsiniz.
- Sualların qəbulu üçün son tarix 10 aprel 2023-cü il Bakı vaxtı ilə saat 23:59-dur.
- 27 aprel 2023-cü il Bakı vaxtı ilə saat 23:59-a qədər daxil olan təkliflər etibarlı sayılacaq.



Request for Project Proposal: No. RFP/AZE/016/2023

The Office of the United Nations High Commissioner for Refugees in Baku, Azerbaijan invites you to submit project proposals on:

► SUPPORTING REFUGEES' AND ASYLUM-SEEKERS' TRAINING AND SELF-RELIANCE

- The tender is open at a country level.
- For details, please visit <http://www.azerweb.com> or <https://azerbaijan.un.org/en/225365-request-proposals> website.
- The deadline for receipt of questions is 23:59 hrs. BAKU time on 10 April 2023.
- Offers should be submitted by 27 April 2023 at 23:59 hours Baku time.

Havanın qarlı və soyuq olması ekofəallların iradəsinə təsir edə bilməz

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, "Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalları və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir. Artıq 112 gündür davam edən haqlı etirazları onu deməyə əsas verir ki, heç bir kənar təzyiqli aksiyaya dayandıra bilməz!

AZƏRTAC xəbər verir ki, hazırda aksiyaya iştirakçıların Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiyaya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Etirazçılar, hər zaman olduğu kimi, humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətməyiblər. Dünən də Rusiya sülhməramlı kontingentinin məxsus avtomobillər Laçın-Xankəndi yolundan keçiblər. Həmin nəqliyyat vasitələrinin arasında evakuasiya, tibbi yardım maşını, təminat-təchizat və minik avtomobilləri vardı.



Aksiyaya ərazisində humanitar məqsədlərlə istifadə olunan avtomobillərin sərbəst hərəkəti təmin olunur. Ermənistan mətbuatında yayılan və etirazçıların, gənclərin, Xankəndi-Laçın yolunu bağladığı və təminat avtomobillərini buraxmadığı ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Ərazidə hüquq-mühafizə orqanlarının öməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.

Ötən gün Şuşada hava soyuq keçib, fasilələrə qar yağıb. Bütün bunlara baxmayaraq, ekofəallar tələblərində qəti olduqlarını nümayiş etdirirlər. Aksiyanın uzanması da onların iradəsinə təsir etmir.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin

komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparılması idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucubandan monitorinq baş tutmayıb. Buna etiraz olaraq azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.



ALLAH RƏHMƏT ELƏSİN!

Lənkoran Ağır Cinayətlər Məhkəməsinin sədri və məhkəmənin kollektivi Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevə qarşı MUSTAFA ABDULLAYEVİN vəfatından kədərli xatırlarını bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

| | | | |
|-----------------------------|-------------------------|--------------------------|-------------------------|
| Qəbul otağı | - 539-68-71, | Beynəlxalq həyat, idman | - 539-63-82, 432-37-68 |
| Baş redaktor müavinləri | - 538-86-86, | və informasiya şöbəsi | - 538-56-60 |
| | 434-63-30, 539-72-39 | Humanitar siyasət şöbəsi | - 539-49-20, 538-31-11, |
| Məsəl katib | - 539-43-23, | İctimai əlaqələr şöbəsi | - 538-84-73, |
| Məsəl katib müavinləri | - 539-44-91, | Fotolüstrasiya şöbəsi | - 538-20-87, |
| Parlament və siyasət şöbəsi | - 539-84-41, 539-21-00, | Kompyuter mərkəzi | - 538-20-87, |
| İqtisadiyyat şöbəsi | - 538-42-32, 538-35-55, | Mühasibatlıq | - 539-59-33 |

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə

contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi
dövlət qəzeti

Tiraj 5180
Sifariş 746

Qiyəti 40 qəpik